



**Bu** gün Azərbaycanda dövlət müəssisələri ilə yanaş, özəl sektorun da inkişafına xüsusi diqqət göstərilir. Eyni zamanda neft ölkəsi kimi tanınan ölkəmizin qeyri-neft sənayesinin də tərəqqisi istiqamətində davamlı işlər görülür. Bu sahədə sahibkarlara dəstək verilməsi, onlara müəyyən güzəştlərin nəzərdə tutulması, digər stimullaşdırıcı tədbirlər müxtəlif sənaye sahələrinin inkişafına bir tokandır.

**Bu baxımdan Prezident İlham Əliyevin sərəncamlarına** əsasən yaradılmış Sahibkarlığın İnkışafı Fondu, Kiçik və Orta Biznesin İnkışafı Agentliyi, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi istiqamətindəki fərمانları böyük əhəmiyyət kəsb edir.

20-dən çox çeşidə keyfiyyətli məhsul

Baş çəkdiyimiz müəssisə də dövlət dəstəyi ilə yeni texnologiyalar alaraq biznesini genişləndirir və təkmilləşdirir. Bu, "Made in Azerbaijan" brendinin formalşamasında, xarici bazarnda Azərbaycan məhsullarının tanıdılmasında, özünəməxsus vo orqanik məhsulların istehsalı ilə fərqlənen "Crispa Snacks"dir. Müəssisə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkışafı Fonduñun güzəştli kredit mexanizmindən yararlanaraq fəaliyyətini genişləndirib. Fondu 5 faizli güzəştli kreditindən yararlanan şirkət 2018-ci idən fəaliyyət göstərir.

Müəssisədə "Crispa" və "Labulab" adı altında 20-dən çox çeşidə məhsul istehsal olunur. Xəri bazarı quru meyvə və ənənəvi olmayan çərəzlə tomin edən şirkətin məqsədi həm də keyfiyyətli Azərbaycan məhsullarını xarici bazarda tanıtmadır.

Müəssisə İsrail, Dubay, Qətər, Rusiya və bir sıra Avropa ölkələrinə məhsullarını ixrac etsə də, bununla kifayətlənmək istəmir, xarici bazarlara çıxışını daha da genişləndirmək istəyir və bu istiqamətdə müəyyən işlər görür. Xüsusən Rusiyaya davamlı ixracı tomin etmək məqsədilə Moskvada keçirilecek sərgidə Azərbaycan pavilyonunda yer almışa çalışır.

Müəssisədə istehsal prosesini müşahidə edir. Şirkətin prioriteti xam-maldan keyfiyyətli məhsul istehsal etmekdir.

Məhsulun keyfiyyəti meyvənin sortundan asılıdır

Prosesi izləmək üçün ilk olaraq filterlənmiş suda yuyulan almaların olduğu vannaya yaxınlaşırıq. Yuyulan meyvələr sonra dilimləmə, soyma və özək çıxarma avadanlığına keçir. Da-ha sonra dilimlənmiş almalar işçilər tərəfindən paslanmaz çölkəndən hazırlanın qablara yiğilərəq, çəsidiñə uyğun üzərinə ədviyyatlar əlavə olunaraq qurutma avadanlığına ötürülür. Bu avadanlıqlar da ən son texnologiyalara əsaslanaraq paslanmaz çölikən hazırlanıb.

Ümumiyyətə, istehsalatda istifadə olunan texnologiyalar Almaniya, İtalya, Türkiye və Cindən getirilib. Hazırda müəssisədə üç meyve qurutma avadanlığı fəaliyyət göstərir ki, bununla da aylıq 2-3 konteyner, hətta daha çox məhsul istehsal etmək mümkündür.

Müəssisənin icraçı direktoru Nə-hid Cabbarov deyir ki, keyfiyyətli məhsulun əldə olunması üçün meyvənin eyni sortda olması vacibdir: "Buna diqqət yetirək məhsulun keyfiyyətini daim qoruyub saxlayırıq. Bu da ən böyük üstünlüyüzdür. Müəssisədə həftəlik, aylıq istehsal planlamasını ovvəlcədən müyyən-ləşdiririk".



# Orqanik, sağlam və dadlı...

"Made in Azerbaijan" brendli quru meyvə və çərəzlərimizə xarici bazarlarda tələbat artır



Heç bir kimyəvi qatqları olmadan qurudulan meyvələr

Müəssisədə almalı çipslərin hazırlanması prosesini müşahidə edirik. Burada mövsümənə asılı olaraq digər meyvələrin də qurudulması prosesi həyata keçirilir. Mövsümən meyvələr isə xüsusi karakter daşıyır. Doğrudur, indi bütün fəsillərdə marketlərdə, demək olar ki, istədiyimiz meyvəni tapa bilirik. Lakin "meyvəni mövsümündə yeyərlər" deyiminə əsasən sağlam, təbii məhsullardan dadmaq üçün onun mövsümünü gözləməliyik.

Bu müəssisə də həm xammalın qiyamətini nəzərə alaraq, həm də təbii, sağlam qida əldə olunması baxımdan hər meyvənin mövsümündə qurudulmasına üstünlük verir. Əlbət-te ki, sağlam qida faktoru günümüzə ən önemli amillərdən biridir. "Bütün xəstəliklər yediyimiz qidalardandır" ifikrini tez-tez eşidirik. Bu baxımdan insanlar sağlamlıqlarının qorunması üçün son illər xüsusən təbii qidalara üstünlük verirlər. Doğrusu, orqanik məhsulların qiyaməti digərləri ilə müqayisədə dəhə yüksək olsa da, önce sağlamlıq gəlir. Məhsulun istehsal tarixi və yararlılıq müddəti aparat vasitəsilə paketin üzərinə qeyd olunur. Paketləməyə hazır avadanlığın bunkerindəki meyvə quruları paketə töklür, daha sonra paketin içində oksigen çıxarılaraq nitrogen qazı vurulur. Bu proses çox ani baş verir. Ağzı bağlandıqdan sonra çəkinin dəqiqliyinə riayət etmək üçün məhsullar avadanlığın tərəzisindən keçir. Standart çəkiyə uyğun olmadiqda avadanlıq məhsulu kənarlaşdırır.

Bir dəqiqədə 60 ədəd məhsul qablaşdırmaq

müxtəlif kimyəvi qatqları olan məhsullardır. Bu məhsullar çəki ilə satıldıqdan istehsal və yararlılıq müddəti də bilinmir. Onlara digər maddələr əlavə olunduğundan çəkilər ağır gelir. Digər tərəfdən qiyamətləri aşağı olduğu üçün istehlakçılar xarici məhsul adı ilə dəha çox onu alırlar. Şirkət məhsullarının istifadə müddəti bir ildir. Hər hansı kimyəvi qatqlar olduğu halda bu müddəti uzatmaq olar. Ümumiyyətə, bir məhsulun xarab olma müddəti onun içindəki su aktiviliyindən asılıdır. Yəni məhsulda nəfəsi nə qədər çoxdursa, oksigenə əlaqəyə girərək daha tez xarab olur.

İstehsal prosesini izlədikdən sonra isə qablaşdırma zonasına keçirik. Müəssisə istehsal etdiyi məhsulları özü qablaşdıraraq satışa gönderir, eyni zamanda bəzi xarici məhsulların distribütörüğünü da həyata keçirir. Proseslə bağlı bizə istehsal və texniki işlər üzrə direktor Samir İbrahimov məlumat verir. Bəlli olur ki, önce üzüllük hazır vəziyyətə getirilir və paket əmələ gəlir. Məhsulun istehsal tarixi və yararlılıq müddəti aparat vasitəsilə paketin üzərinə qeyd olunur. Paketləməyə hazır avadanlığın bunkerindəki meyvə quruları paketə töklür, daha sonra paketin içində oksigen çıxarılaraq nitrogen qazı vurulur. Bu proses çox ani baş verir. Ağzı bağlandıqdan sonra çəkinin dəqiqliyinə riayət etmək üçün məhsullar avadanlığın tərəzisindən keçir. Standart çəkiyə uyğun olmadiqda avadanlıq məhsulu kənarlaşdırır.

Avadanlıqların istehsal gücü issə məhsulun çəkisinə görə fərqlənir. Bir dəqiqədə 40 ədəd 30 qramlıq, 20 ədəd 100 qramlıq məhsul qablaşdırmaq mümkündür.

Məhsulların keyfiyyətə uyğunluğu həm xammaldan, həm də hazır məhsuldan nümunələr götürülərək laboratoriyyada keyfiyyəti yoxlanılır.

Məhsul itkiyə getmir - yararlı hissəsi qurudulur, yararsızından təbii şirə hazırlanır

"Crispa Snacks" həm də sıfır tullantı ilə çalışan müəssisələrdəndir. İnkışaf etmiş ölkələrdə geniş yayılan "sıfır tullantı" prinsipini əsas götürən müəssisə bunulə həm də ölkəmizdə də belə istehsal prosesinin geniş yayılmasına dəstək verməyə çalışır.

Quru meyvə istehsalında meyvənin 60 faizi istehsala yararlı olsa da, 40 faizi belə olmur - meyvənin alt, üst hissələri və ya yanlış doğrama nəticəsində. Müəssisədə qalan həmin 40 faiz alma avadanlığda püre halına gətilərək hidro presde sıxlıq və toplu alma şərəsi alıñır. Bu şirə sobada bəkməz halına gətilir və digər hissəsi filterlənmiş su ilə qarışdırılaq alma şirkəsi hazırlanır.

Qarşadıku illərdə digər mürəbbələrin də forqlı konseptdə hazırlanması, həmçinin turşu, sous istehsali planlaşdırılır. Eyni zamanda müəssisədə həm qablaşdırılmış, həm də açıq şəkil tropik və subtropik meyvə quruları da hazırlanacaq. Bozilər qablaşdırılaq, digərləri isə çəki şəklində satılacaq. Sitrus meyvələri yerli bazarda olsa da, tropik məhsullar idxlə ediləcək. Bu baxımdan müxtəlif ölkələrdəki toçruba istifadə edərək tropik meyvələrin Sri-Lankadan yarıqurudulmuş şəkildə gotirilməsi planlaşdırılır. Həmin meyvələri istənilən formada, keyfiyyətde yenidən qurudaraq qablaşdırmaq mümkün olacaq. Bu, daha uğurlu və az maliyyə tələb edən üsuldur.

Həzirdə istehsalda istifadə olunan meyvələr Azərbaycanın şimal bölgəsində hektarlarla meyvə bağları olan şirkətlərindən alınır. Bunun da əsasən həmin şirkətlərin sortlama avadanlıqlarının olmasına görə.

Məhsulların saxlanıldığı soyutma sistemi, temperaturada diqqət

Qablaşdırma prosesini izlədikdən sonra isə məhsulların saxlanıldığı soyutma sistemi ilə točiz edilmiş otaqda daxil olur. Məhsullar 18 dərəcədə saxlanılmalı olduğu üçün daim otağın temperaturuna diqqət yetirilir. Burada isə sıfırış hazırlanaraq birbaşa satışa göndərilir.

Yerli bazarlarda ekspres supermar-ketlərə çalışan müəssisənin məhsullarını bıldən həm də pərakəndə satış nöqtələrinə qatdırılması düşündür, eyni zamanda kinoteatrlar, hotel, restoran və digər obyektlər də satış planlaşdırılır.

"Made in Azerbaijan" brendinin dünyada tanınması üçün 6 ildir keyfiyyətli məhsul istehsalına çalışan müəssisənin əsas məqsədlərindən biri də ideyaları, hədəfləri olan, daim yaxşı fundament formalşdırmaq istəyən Azərbaycan şirkəti qurmaqdır. Hazırda müəssisədə işin 60-70 faizi avtomatlaşdırılıb, 20-dən çox işçi çalışır.

Biznesin yazılmamış qanunlarından olan "yerli bazarda satış xərcləri qarşılıqlı, ixracdan qazanılan isə şirkətin qazancıdır" devizinin əsasən ixracı genişləndirməyi əsas hədəf seçən şirkət bunulə bağlı istehlakçılar arasında formalşmış yanlış fikirləri də dəyişdirmək istəyir. Müəssisə keyfiyyətli, yaxşı məhsulların xarici ölkələrə göndərilməsi, geridə qalan məhsulların yerli bazara satılması fikirlərini kökündən dəyişməyi düşünlür və bu istiqamətdə söyleyin dəvam etdirir. Çünki şirkət ilk növbədə öz ölkəsini, vətəndəni keyfiyyətli məhsulla təmin etməyi qarşısına məqsəd qoyub.

**Əsmər QARDASXANOVA,  
İlham BABAYEV (foto),  
"Azərbaycan"**

